



“Azərbaycan xalqının özünü, öz dövlətini qoruya bilən əsgərləri, zabitləri, ordusu var”.



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 24 iyul 2021-ci il №57 (2565) <https://mod.gov.az> Qiyməti 30 qəpik

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:

Dağlıq Qarabağ yoxdur, status yoxdur!



İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Daşkəsən, Naftalan və Goranboy rayonlarında olub, bir neçə obyektin açılışında iştirak edib. Səfər çərçivəsində dövlət başçısı Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibəsində Daşkəsən rayonunda qızıl və dəmir filizi yataqlarının işlənilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edən dövlət başçısı bildirib ki, qeyri-neft sektorunun inkişafı üçün bu sahə xüsusi perspektivə malikdir.

Prezident İlham Əliyev müsahibəsində Naftalan şəhərində yeni sanatoriyanın açılışından da söz açaraq vurğulayıb ki, bu zonada bütün kateqoriyalardan olan müxtəlif səviyyəli istirahət zonaları olmalıdır. "Onu da bildirməliyəm ki, ikinci Qarabağ müharibəsində Suqovuşan qəsəbəsi də işğaldan azad edildi və Naftalandan Suqovuşan qəsəbəsinə məsafə o qədər də böyük deyil. Mənim

tapşırıqlarımla yeni yolun çəkilişi də təmin edilir və beləliklə, bu zona vahid bir turizm məkanı olacaq. Çünki Naftalana gələn qonaqların, - istər Azərbaycan vətəndaşları, istərsə də xarici qonaqlar olsun, - ölkəmizlə tanış olmaları üçün gerek daha geniş imkanlar olsun, həm Gəncəyə, həm digər şəhərlərə gedə bilsinlər, eyni zamanda, Suqovuşan qəsəbəsinə. Şiddətli döyüşlər gedən əraziyə gedib baxmaq həm onlar üçün maraqlı olar, həm də ki, Suqovuşan çox mənzərəli bir yerdir, - dağlar, böyük su anbarı və həyat o bölgələrə qayıdır".

Prezident bildirib ki, Naftalan şəhərində, Goranboy, Daşkəsən rayonlarında digər layihələr də icra edilib. "Yollar, içməli su xətləri çəkilib, xəstəxanalar, sosial obyektlər tikilib, iş yerləri yaradılıb, yəni, bu bölgə sürətlə inkişaf edir və deyə bilərəm ki, hər şey plan üzrə gedir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir. Əlbəttə, ikinci Qarabağ mühari-

bəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlardır. Ancaq bizim ənənəvi işlərimiz, regionlarla bağlı olan proqramlar da yaddan çıxarmalıdır və çıxır".

Ölkə başçısı ilin arxada qalan altı ayının sosial-iqtisadi yekunlarını da qiymətləndirib. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işlərindən danışaraq, mina xəritələrinin Azərbaycana verilməməsinə və ya hansı şərtlərlə verilməsini Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıq, mənəviyyatsızlıq, vicdansızlıq, normal insani davranışa zidd olan yanaşma adlandıraraq, "Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür. Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur. Müharibə qurtarıb, biz qalib gəlmişik. Ermənistan məğlub olub, bu məğlubiyyətlə barışmaq, barışmalı olub, məcbur etdik. İndi mina xəritələrini verməmə-

si nə məqsəd güdür? Daha çox azərbaycanlılar həlak olsun, daha çox insanlar əlil olsunlar. Bu, düşmənçilik deyil, nədir? Bu, bir daha onların xislətini göstərir. Bir daha göstərir ki, Azərbaycan xalqı heç nəyi unutmamalıdır".

Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə görülən işlərdən, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfərindən də danışaraq, Səfərin nəticələrini qiymətləndirərək Prezident İlham Əliyev bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında siyasi əlaqələrimiz çox uğurla inkişaf edir və illər keçdikcə, əməkdaşlığın həcmi də, əhatə olunan sahələr də artır.

Jurnalistin "Cənab Prezident, Şarl Mişel Bakıda olarkən bir dəfə də olsun "Dağlıq Qarabağ" və "status" sözlərini işlətmədi. Belə görünürdü ki, o, bunu, necə dəyərlər, Sizdən hansısa bir şərt sözləri eşitməmək üçün etdi. Bu, nəyə dələlət

edir? Eyni zamanda, Şarl Mişel İrəvanda olarkən Ermənistanla sərhədə dair "mübahisəli ərazilər" sözlərini işlətməmişdi. Bu da Ermənistanla böyük məyusluğa gətirib çıxarmışdı" sualına cavab olaraq Prezident İlham Əliyev deyib.

- Bəli, Ermənistanın məyusluğu davam edəcək. Çünki görünür ki, onlar hələ də müharibədən tam nəticə çıxarmayıblar. Çünki onların bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, onlar hələ nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini unutmalıdırlar. Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Sözü düz, mən də bu ifadə ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dedə-baba torpağımızdır və biz öz ərazilərimizdəyik.

(Ardı 2-ci səhifədə)



Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:

Dağlıq Qarabağ yoxdur, status yoxdur!

(Əvvəli 1-ci səhifədə)

Təbii ki, bu məsələ səfər zamanı müzakirə olundu və mən izah etməyə çalışdım ki, biz öz sərhədimizə çıxmışıq.



Nə üçün may ayında çıxmışdıq? Çünki qar əridi. Qar idi, iki-üç metrlik qar idi. Ora çıxmaq mümkün deyildi. Qar əriyəndən sonra biz çıxdıq, lazım bildiyimiz nöqtələri götürdük və orada yerləşdik, orada möhkəmlənirik və möhkəmlənəcəyik. Ona görə Ermənistanın, əlbəttə, məyus olması ondan irəli gəlir ki, onlar yenə də xülyalarla yaşayırlar. Onlar postmüharibə reallıqları ilə barışa bilmirlər. Hesab edirəm ki, burada psixoloji amil də öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqtəyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Çünki bizim Zəfərimiz onların bütün ideoloji sütunlarını darmadağın edib. Onlar 30 il ərzində özləri haqqında olmasın yalanlarını uydururdular, dünyaya qəbul etməyə çalışırdılar ki, guya onların müzəffər ordusu var, yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır, erməni ordusu ən güclü ordudur. Bəs nə oldu? Məhv etdik, darmadağın etdik, 44 gün ərzində yox etdik. Göstərdik ki, Azərbaycan xal-

nu dərk etmək, bu reallığa yaşamaq, buna öyrəşmək asan məsələ deyil. Ona görə biz bu psixoloji durumu nəzərə almalıyıq. Ancaq bununla bərabər deməliyəm ki, Ermənistan əvvəlki səhvləri burax-

mamalıdır. Çünki onların yeriz və qəbul edilməz addımları, bəyanatları onlara çox baha başa gəldi. İkinci Qarabağ müharibəsi onu göstərdi. Ona görə boş-boşuna havanı sil-kələmək lazım deyil. Şarl Mişelin statusu.

Dağlıq Qarabağ sözlərini işlətməməsi, əlbəttə, çox müdrik bir addım idi. Bu, dövlət xadiminin addımı idi. Biz bunu qiymətləndiririk və Ermənistan da bundan nəticə çıxarmalıdır. Nə status var, nə Dağlıq Qarabağ. Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. Sadəcə olaraq, o vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılışıb, barışıb. Heç bizi soruşan da yox idi. Amma bu tamamilə əsassız və süni şəkildə yaradılmış bir qurum idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunan bir ay sonra - 1991-ci ilin noyabrında Dağ-

nəldə də, ondan sonra danışıqlar masasında da, mən şəxsən özüm dəfələrlə Dağlıq Qarabağ sözünü işlətməmişəm münəqişə ilə bağlı, ərazi ilə bağlı yox. Onu da bildirməliyəm ki, hər dəfə münəqişə ilə bağlı mən hansısa məsələyə toxunanda həmişə deyirdim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ. Heç vaxt Ermənistan-Azərbaycan demədən Dağlıq Qarabağ münəqişəsi sözünü işlətməmişəm. Bunun da səbəbi var, elə-belə deyil. Müharibə başa çatandan, münəqişə öz həllini tapandan sonra, əlbəttə, Dağlıq Qarabağdan danışmaq yerisizdir. Ona görə mən demişəm ki, Azərbaycanda belə bir ərazi vahidi yoxdur. Əgər bu söz kiminsə xoşuna gəlsə, mən etiraz etmirəm, gətsinlər öz ölkələrində Dağlıq Qarabağ adlı bir vilayət yaratsınlar, yaxud da ki, bir rayon adlandırsınlar, ya cümhuriyyət yaratsınlar, onların işidir. Yeni, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir. Status məsələsi də, həmçinin. Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yanayana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz.

Bir də bilirsiniz, gəlin belə danışaq, bu, süni şəkildə Azərbaycanın içində daim bir münəqişə ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən ortalığa atılmış təxribat idi. Bizim tarixi torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq, bir kəndi - Xankəndini, hansı ki, kənd idi, onu oranın mərkəzi etmək və cəllad Şaumyanın adını vermək Azərbaycan xalqına qarşı çox mənfi bir addım idi. Bizim üçün təhqir idi. Tarix hər şeyi yerinə qoyub. Ancaq statusa gəldikdə, bu gün orada 25 min adam yaşayır. Orada gedən proseslərlə bağlı bizim məlumatımız kifayət qədər böyükdür, çoxşaxəlidir. Biz əvvəllər də, müharibədən əvvəl də bilirdik orada nələr baş verir. Əlbəttə, indi də bilirik, çünki onlar bizim ayağımızın altındadır. Orada yaşayanların real sayı 25 mindir. Başqa rəqəmlər də səsləndirilib ki, müharibədən sonra oraya 50 mindən çox adam qayıdıb, ola bilər, ancaq qayıdan o demək deyil ki, orada qalır. Qayıdıb, sonra çıxıb gedib, geri dönüb. İkincisi, bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz oradakı məşinlərin sayını bilirik. Biz insanların hərəkətini görürük. Necə deyirlər, digər obyektiv vasitələr var ki, onları əsas götürüb, dəqiq bilirik orada nə qədər adam yaşayır - 25 min maksimum. Biz gündəlik monitoring aparırıq, neçə məşin girib Laçın dəhlizinə, neçə məşin çıxıb. Eyni zamanda, biz xaricdən gələn məşinləri də görürük və demi-

şik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici məşin necə girə bilər ora. Bir də əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o məşinlər erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır. Oradan gündəlik çıxan məşinlərin sayı giren məşinlərdən xeyli çoxdur. 25 min insan üçün status yaratmaq hansı məntiqə sığır? Mən sual verirəm. Bu gün Fransada və Amerikada bu məsələ ilə bağlı reallığı əks etdirməyən bəyanatlar səsləndə haqlı olaraq Azərbaycan xalqı bundan narazı olur ki, münəqişə öz həllini tapmalıdır. Mən demişəm, deyin necə həll olunmalıdır? Mən deyirəm, mən Azərbaycan Prezidenti deyirəm, mən bu məsələni həll etmişəm, vəssalam! Dağlıq Qarabağ yoxdur, status yoxdur! Şərqi Zəngəzur var, hansı ki, mənim Sərənçamımla Qarabağ iqtisadi zonası ilə bərabər 7 iyul 2021-ci ildə imzalanıb. 7 iyul 1923-cü il-

ca gələcəklər, Ağdama da gələcəklər, Füzuliyə də, hələ bizdən xahiş edəcəklər. Ona görə status məsələsi, bax, bu qiymətə layiq olmalıdır. Olmasa, başqa yerdə beş dəne Dağlıq Qarabağ yaratsınlar, mən etiraz etmirəm. Mən onu tanıyacağam. Amma Azərbaycanda yox.

Prezident İlham Əliyev Rusiyaya işgüzar səfərindən söz açıb və səfərin nəticələrini müsbət qiymətləndirib. "Rusiya Prezidentinin dəvəti ilə mən növbəti dəfə Rusiyaya səfər etmişəm və səfər zamanı çox geniş fikir mübadiləsi aparıldı - ilk növbədə, ikitərəfli məsələlərlə bağlı və əlbəttə, postmünəqişə vəziyyəti ilə bağlı. İkitərəfli münasibətlərə gəldikdə, bildiyiniz kimi, Rusiya və Azərbaycan strateji tərəfdaşlardır və bu, sadəcə olaraq, söz deyil. Real həyatda da biz strateji tərəfdaşdıq, çünki uzunmüddətli strateji əməkdaşlıq perspektivləri ilə bağlı fikir ayrılığı yoxdur".

Prezident İlham Əliyev Vətən müharibəsindən sonrakı postmünəqişə dövrünü də qiymətləndirib. "...Biz həm müharibə dövründə, həm postmü-



haribə dövründə istədiyimizə nail olmuşuq və nail oluruq. Bir məsələni də qeyd etməliyəm ki, mənim həm müharibədən əvvəl, həm müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürüm var və bilərəm nə etməliyik, nə vaxt etməliyik, necə etməliyik. Bütün sahələrdə olduğu kimi, bu sahədə də konseptual yanaşma ortadadır".

Müsahibəsinin sonunda dövlətimizin başçısı bildirib ki, biz yeni reallığı yaratmışıq, təkə Qarabağ zonasında yox. "Yeni gündəliyi formalaşdıraraq artıq status məsələsi də qaldı kənarında, Dağlıq Qarabağ sözü də işlədilmir. Buna nail olmaq lazım idi. Özü-özünə yaranan məsələlər deyil, göydəndüşmə deyil. Nəyə görə? Cəsarət, qətiyyət, düzgün addımlar, hücum siyasətimiz. Əvvəllər mən deyirdim hücum diplomatiyası, o yerindədir, amma indi bütünlükdə hücum siyasətimiz. Budur və Ermənistan bununla hesablaşmalıdır, yeni reallıqları qəbul etməlidir - istəsə də, istəməsə də. Heç vaxt unutmamalıdır ki, demir yumruq yerindədir".

"Azərbaycan Ordusu"



qı müzəffər xalqdır. Göstərdik ki, onların bütün təbliğatı mifdir, mifologiyadır. Göstərdik ki, Birinci Qarabağ müharibəsində onlar xarici dəstək hesabına üstünlük qazanmışlar. Bu, heç kimə sirr deyil. Əlbəttə, mən başa düşürəm ki, bu-

lıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bu hamısı sənədlərdir, özü də qanuni şəkildə ləğv edib. Onun səlahiyyəti çatırdı buna. Nə üçün ondan sonra Dağlıq Qarabağ sözündən istifadə olunurdu? Münəqişəyə görə. Beynəlxalq sə-



K.T.Vəliyevin Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti

Bakı şəhəri, 23 iyul 2021-ci il

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularının ali zabit heyəti vəzifələrinə təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları göstərilən ali zabit heyəti vəzifələrinə təyin edilsinlər:

1.1. general-leytenant Osmanov Nizam Ramazan oğlu - Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi;

1.2. general-mayor Əfəndiyev Ənvər Zəkəriyyə oğlu - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı;

1.3. general-mayor Əliyev Azər Əli oğlu - Hərbi Akademiyaya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək, Əməliyyat Baş İdarəsinin rəisi;

1.4. general-mayor Seyidov Kənan Əlihüseyn oğlu - Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini - qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti

Bakı şəhəri, 23 iyul 2021-ci il.

A.B.Həsənovun Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. General-leytenant Ayaz Binyat oğlu Həsənov Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti

Bakı şəhəri, 23 iyul 2021-ci il

Şirvan şəhərində şəhid Nicat Hüseynovun anım mərasimi keçirilib



Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Şirvan şəhərində Vətən müharibəsi şəhidi əsgər Nicat Hüseynovun xatirəsinə həsr olunmuş "Şəhidlər ölməz!" adlı tədbir keçirilib. Əvvəlcə Şəhidlər xiyabanında şəhidlərimizin məzarları ziyarət olunub, onların ruhlarına dualar oxunub. Sonra tədbir "Gənclər Evi"ndə davam edib.

Mərasimdə Şirvan şəhərindən olan şəhidlərin ailə üzvləri, qazilər və döyüş iştirakçıları, həmçinin Müdafiə Nazirliyinin, icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Müdafiə Nazirliyinin Mətbuat Xidməti xəbər verir ki,

Azərbaycan xalqının ümum-milliləri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu ehtiramla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir şəhid Nicat Hüseynovun xatirəsinə həsr olunmuş videorolik təqdim olunması ilə başlayıb. Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yazılan şərəfli tarixdən, torpaqlarımızı işğaldan azad edən oğullarımızın qorxmazlığından danışaraq, onların xatirəsinin heç vaxt unudulmayacağını qeyd ediblər. Bildirilib ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün

görülən işlər, o cümlədən şəhid ailələrinin sosial rifahının yüksəldilməsi və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirlərin təşkili ölkə rəhbərliyinin şəhidlərimizə və onların yaxınlarına olan sonsuz ehtiramının nümunəsidir.

Mərasimdə iştirak edən şəhid Nicat Hüseynovun yaxınları onun qısa, lakin şərəfli həyat yolu barədə tədbir iştirakçılarına məlumatlandıraraq, tədbirin ərəşə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirən şəhidin doğmaları vurğulayıb ki, şəhidlərimizin xatirəsinə uca tutmaq hər bir azərbaycanlının borcudur və gələcək nəsillər də şəhidlərimizin vətənpərvərlik hissini özünə nümunə bilməlidir.

Xocavənd rayonu ərazisində yeni hərbi hissələrin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Müdafiə Nazirliyinin Mətbuat Xidməti xəbər verir ki, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Xocavənd rayonu ərazisində müasir avadanlıqlarla təchiz olunmuş modul tipli iki yeni hərbi hissə istifadəyə verilib.

Qeyd edək ki, komplekslərdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitariya qovşaqları,



yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

Hərbi birlik komandiri general-mayor Mayis Bərxudarov yeni hərbi hissələrin açılışı və Qurban bayramı münasibətilə Ali Baş Komandanın və Müdafiə nazirinin təbriklərini şəxsi

heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb.

Mərasimdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir.

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərdən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.

Qarşı tərəfdən açılan snay-

per atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublı Fərman Telman oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznə başsağlığı verir!

Hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfin-

dən cavab tədbirləri həyata keçirilir.

Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür.

Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.



“Qalib ordunun əsgəri olmaq böyük şərəfdir!” adlı tədbir keçirilib



Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələn vəzifələr ölkəmizdə uğurla həyata keçirilir.

Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələn vəzifələr ölkəmizdə uğurla həyata keçirilir.

Vətən qarşısında müqəddəs əsgəri borcunu şərəflə yerinə yetirən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmətləri yüksək qiymətləndirilir, onlar təntənəli şəkildə yola salınır və Vətənə, xalqa, dövlətə layiq, mənəvi və fiziki cəhətdən sağlam oğullar kimi müliki həyata inteqrasiya olunurlar.

Hazırda respublikanın şəhər və rayonlarının çağırış məntəqələrində qələbəlikdir. Valideynlər övladlarını fərəhlə, qürur hissi ilə hərbi xidmətə yola salır, gənclər isə onların ümidlərini doğruldacaqlarına and içərək böyük həvəslə hərbi xidmətə yollanırlar.

Azərbaycan Ordusunun bütün hərbi hissələrində gənc əsgərləri qəbul etmək üçün hər cür şərait yaradılıb. Onlar "Qələbə marşı"nın sədalari altında qarşılanılır, ilk gündən Vətən müharibəsinin iştirakçısı olan hərbi qulluqçuların diqqət və qayğısı ilə əhatə olunur, ordu həyatına alışır, gənc əsgərlər üçün təşkil edilən təlim və məşğələlərdə fəal iştirak edirlər.

Gənc əsgərlərin mənəvi-psixoloji hazırlığına, mədəni

asudə vaxtının səmərəli təşkilinə də ciddi fikir verilir və bu istiqamətdə silsilə tədbirlər həyata keçirilir.

"N" hərbi hissəsində "Qalib ordunun əsgəri olmaq böyük şərəfdir!" deyəti ilə keçirilən tədbirdə çıxış edən Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdüçüsü polkovnik Abdulla Qurbani gənc əsgərləri salamlayaraq onların qalib ordunun sıralarında Vətənə sədaqətlə xidmət edəcəklərinə əminliyini bildirib.

Bildirilib ki, bu yaxınlarda yaradılmasının 103-cü ildönümünü qeyd edən Azərbaycan Ordusu tarixinin ən şərəfli günlərini yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız möh-

təşəm qələbə xalqımızın birliyini, həmrəyliyi dünyaya nümayiş etdirməklə yanaşı, həm də ordumuzun gücünü, nüfuzunu daha da artırdı. Hər bir Azərbaycan vətəndaşı qalib bir ölkənin vətəndaşı olmaqdan, hər bir əsgər isə qalib Azərbaycan Ordusunun döyüşçüsü olmaqdan böyük qürur duyur.

Nəzərə çatdırılıb ki, ordumuzun şəxsi heyətinin əksəriyyəti gənclərdir və ordu gəncləri böyük qüvvədir. Onlar döyüş meydanlarında öz fədakarlıqları, igidlik və şücaətləri ilə bir daha sübut etdilər. Azərbaycan gəncləri yenilməzdir, mübarizdir, qorxmazdır və Vətənə, dövlətə, Ali Baş Komandanına sadıqdır. Onlar vətənpərvərdirlər, ata-babaların, əc-

dadların qəhrəmanlıq ənənələrini layiqincə davam etdirirlər.

Çıxış edən gənc əsgərlər qalib ordunun sıralarında olmaqdan böyük qürur duyduqlarını bildirib, Vətən müharibəsində qanları ilə Zəfər dastanı yazan şəhid oğullarımızın yarımçıq ömürlərini də öz ömürlərinə qataraq ordumuzun qəhrəmanlıq salnaməsinə daha parlaq və yaddaqalan səhifələr yazacaqlarına söz veriblər.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin təqdim etdiyi "Qalib ordunun əsgəri olmaq böyük şərəfdir!" ədəbi-bədii kompozisiya gənc əsgərlər tərəfindən böyük maraqla qarşılanıb.

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiası elan edilməmiş başlayan müharibəyə səbəb oldu. Mərkəzin bu iddiaya liberal münasibəti, müəyyən mənada onu dəstəkləməsi münaqişəni daha da dərinləşdirdi.

Azərbaycanda mövcud daxili siyasi vəziyyət, ordu quruluşunda yol verilən ciddi nöqsanlar (kadrların düzgün seçilməməsi, bu və ya digər vəzifəyə təyin edilməmiş siyasi mənsubiyyətə əsaslanılması, şəxsi münasibətlər və s.) Müdafiə Nazirliyinin fəaliyyətinin müharibə şəraitinə (müharibəyə) səfərbər edilməsinə imkan vermirdi. Belə bir şəraitdə yerli müdafiə batalyonlarının qarşılıqlı fəaliyyətini koordinasiya etmək mümkün olmurdu. Digər tərəfdən, hakimiyyət boşluğu da torpaqlarımızın müdafiəsinin möhkəmləndirilməsinə imkan vermirdi. Bunlar müəyyən mənada Ermənistanın işğalçı siyasətinin daha geniş əraziləri əhatələməsinə şərait yaratmışdı; Ermənistan havadarlarının siyasi və hərbi köməyi ilə Azərbaycana qarşı daha ciddi hərbi əməliyyatlara başlandı, Azərbaycanın 20 faiz ərazisini işğal etdi. Xalqın təkidli tələbi ilə böyük tarixi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıtdı. Ermənistanın işğalçı hərbi əməliyyatları dayandırıldı.

ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlər, BMT Təhlü-

Əsgərlərimiz Zəfər ovqatı ilə xidmət edirlər

kəsizlik Şurası Ermənistanı işğalçılıq siyasətinə səbəb olmuş ərazi iddiasından daşındıra, işğal etdiyi ərazilərdən çıxmasını təmin edə bilmədi. Münaqişə adı ilə müzakirələr obyektivi olan real müharibə şərti dayandırılmışdı. Ermənistan atəşkəs haqqında razılaşmanı müxtəlif səviyyələrdə pozurdu. Ermənilər 2016-cı ilin aprelində və 2020-ci ilin iyulunda daha genişmiqyaslı təxribatlar törətdilər. Ordu hissələrimiz hər iki təxribatın qarşısını qətiyyətlə aldı. 2016-cı ilin Aprelində min hektarla ərazi işğaldan azad edildi...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli, ciddi bəyanatı nə işğalçı dövlətə, nə də onun gizlin, açıq havadarlarının mövqeyində açıq dəyişiklik yaratmadı. "Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməz".

Ermənistan regionda statuskvonu saxlamaq niyyəti ilə sülh danışıqlarından müxtəlif bəhanələrlə yayınırıdı...

2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı kimi başlayan, Vətən müharibəsi kimi davam edən döyüşlər təs-



diqlədi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edəcək.

Vətən müharibəsində xalqın mənəvi dəstəyini hiss edən, bu dəstəyi görən, dəyərləndirən şəxsi heyətin döyüş əzmi, qələbə ruhu daha da yüksəlirdi. Vətən müharibəsi başlayanda minlərlə yeniyyətə, gənc, Birinci Qarabağ müharibəsinin iştirakçısı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinə müraciət edir, döyüşmək istediklərini bildirirdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə

qismən səfərbərlik elan edildiyindən onların hamısının təkidli xahişləri yerinə yetirilə bilməzdi.

Vətən müharibəsində döyüşlərə cəlb edilməyən hərbi hissələrin zabit və əsgərləri də raporta komandanlığa müraciət edirdi ki, onları da döyüşlərə göndərsinlər. Döyüş əzminin, qələbə ruhunun bu kükrəyişi təkcə yüksək mənəvi-psixoloji hazırlığın nəticəsi deyildi, həm də yüksək vətəndaşlıq duyğularının təsiri idi.

Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa hər müraciəti qələbə sorağı kimi qarşılanırdı, qələbə ovqatı yaradırdı, döyüşlərin də, ruhən döyüşlərdə olanların da, ümumən ictimaiyyətin də qələbə inamını kükrədirdi. Noyabrın 8-i digər hərbi hissələrdə olduğu kimi, bizim hərbi hissədə də müqayisəyəgəlməz gözəl ovqat yaratmışdı. Zəfər ovqatı hər bir əsgərin, hər bir zabitin sonrakı xidmətinə olduqca yüksək təsir göstərəcəyinə hamımız inandıq.

Hərbi hissəmizin döyüşlərdə iştirak edən zabit və əsgərlərinin, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının döyüş yolu bu gün xidmət

edən əsgərlərimizə gözəl nümunədir. Asudə vaxtlarda hər söhbət Vətən müharibəsinin tarixinin mənimsənilməsi prosesidir. Yəni, hərbi hissəmizdə təşkil edilən söhbət saatları, müəyyən mənada, gərəkli pe-daqoji prosesdir.

Hərbi hissəmizdə Vətən müharibəsində qazanılan Zəfərdən sonra şəxsi heyətlə mənəvi-psixoloji hazırlıq istiqamətində keçirilən tədbirlərin tematikasında da, məzmununda da müəyyən dəyişikliklər etmişik. Bu günün əsgərləri "Qaliblərin döyüş yolunun davamçılarıyıq!" düşüncəsiylə, qururuyla xidmət edirlər.

Vətən müharibəsində iştirak edən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunan hərbi qulluqçularımızın döyüş təəssüratları ictimai-siyasi dərsləri böyük mənəvi təsiriylə tamamlayır.

Əsgərlərimizin döyüş və mənəvi-psixoloji hazırlığı Zəfərdən sonra da böyük məsuliyyətlə, Hərbi Nizamnamələrin tələbləri, Ali Baş Komandanın, Müdafiə Nazirliyinin rəhbərliyinin, qoşun qismi komandanının əmr və göstərişləri əsasında aparılmaqdadır. Bu məsul proses ordu quruluşunun mühüm tərkib hissələrindədir.

Əsgərlərimiz Zəfər ovqatı ilə xidmət edirlər...

Mayor
Sərxan CƏLİLOV
"N" hərbi hissəsi

“Dəmir yumruq” əməliyyatının dəmir şahinləri

Ötən il hər birimizin yaddaşına Zəfər ili kimi həkk olundu. Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa çatdırdı. Son iki əsrlik tariximizdə ilk dəfə idi ki, Azərbaycan torpaqlarını işğaldan azad edərək, müharibəni ərazi bütövlüyünü bərpa edərək başa vururdu. Dövlət, ordu, xalq birliyi şanlı zəfər əldə etdi. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad olundu. Xalqımız böyük sevinc yaşadı.

Bu xoşbəxtliyi, bu qüruru bizlərə Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu gün hər birimiz yenilməz ordumuzun qələbəsi ilə qürur duyur, azərbaycanlı olmağımızla fəxr edirik. Adını fərəhlə səsləndirdiyimiz ordumuz öz zəfərləri ilə gücünü, qüdrətini və yenilməzliyini bütün dünyaya sübut etdi. Onlar əzəli torpaqlarımızın hər qarışı uğrunda rəşadətli döyüşərək qəhrəmanlıq dastanı yazdılar. Ordumuz ermənilərin 30 ilə yaxın möhkəmləndirdiyi və keçilməz saydığı müdafiə səddini yararaq düşməni darmadağın etdi.

44 gün davam edən əks-hücum əməliyyatında qələbəmizi şərtləndirən əsas amillərdən biri də tapşırıqlar zamanı qoşunlarımızın qarşılıqlı əlaqəsinin və idarəetmənin düzgün təşkili, eləcə də digər taktiki fəaliyyətlərin uğurla yerinə yetirilməsi oldu.

Ordumuzun bütün bölmələrində şəxsi heyətin peşəkarlığı, qarşıya qoyulan bütün tapşırıqların müvəffəqiyyətlə icrası və yüksək döyüş hazırlığı nümayiş etdirməsi şanlı zəfərimizi təmin etdi.

Ordumuz həm qurudan, həm də havadan endirdiyi dəqiq zərbələrlə düşməni məhv edirdi. Döyüş əməliyyatlarında Hərbi Hava Qüvvələri də üzərinə düşən bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdi. Şahinlərimizin hər uçuşu dəmir yumruq olub düşmənin başına düşürdü. Düşməni müdafiəsinin dərinliklərinə endirdiyi dəqiq zərbələrlə hücumu keçən quru qoşunlarının irəliləməsi üçün zəmin yaradırdı. Dəqiq aviasiya zərbələri ilə düşmənin ağır artilleriyalarını, xeyli sayda canlı qüvvəsini, komanda-qərargah məntəqələrini, şəxsi heyətini, eləcə də təminat daşıyan maşınlarını məhv edirdi. Ermənistan ordusunun sağ qalan əsgər və zabidləri, hərbi şərhçiləri də etiraf edirlər ki, havaya qaldırılan pilotsuz uçuş aparatları ilə yanaşı, şahinlərimiz də düşməni üçün, sözün əsl mənasında, ölüm kabusuna çevrilmişdi və onların qarşısını almaqda aciz idilər. Pilotlarımızı



zın cəsarəti, bilik və bacarığı, peşəkarlığı nəticəsində düşmənin hava hücumundan müdafiə qüvvələri də onları zərərsizləşdirməkdə aciz idilər...

Tarixi qələbəmizin qazanılmasında mühüm pay sahibi olan Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsində şəxsi heyətlə həmsöhbət olduq. Səs sürətilə uçub buludların arasından düşməni dağıdıcı zərbələr endirən bombardmançı təyyarələri idarə edən pilotların düşüncələrini böyük maraqla dindirdik.

"Dövlət başçısının diqqət və qayğısı nəticəsində son illər yeni silahlar, müşahidə və aşkar etmə sistemləri, uçuş texnikaları ilə təchiz olunan və yüksək döyüş hazırlığına malik olan Hərbi Hava Qüvvələri Vətən müharibəsində qarşıya qoyulan istənilən döyüş tapşırığını vaxtında və dəqiq icra etdi", - deyən polkovnik-leytenant Anar Həsənovla qərargahdan çıxıb pilotların yanına üz tutduq. Zabit pilotların bir neçəsinin qardaş ölkə Türkiyə Cümhuriyyətində keçirilən təlimlərdə iştirakçı olduğunu öyrəndik. Söhbət əsnasında onu da öyrəndik ki, zabit Anar Həsənov ikinci Qarabağ müharibəsinin iştirakçısıdır və dövlət başçısının müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif edilib. "Bir hərbi-pilot kimi qürurluyam və sevinirəm ki, qələbədə mənim də payım var. Bir məqamı qeyd edirəm ki, döyüşlərdə əldə etdiyim nailiyyətlər hamımızın uğurudur. Təltif olunduğumuz medallar fərdi yox, bütün kollektivindir. Çünki bir pilotun səməyə qalması onlarla insanın zəhmətinin nəticəsidir. Yəni ki, verilən tapşırıq üzrə hücum təyyarəsinin hədəfi məhv etməsində pilotla yanaşı, texniki heyətin də fəaliyyəti böyükdü. Pilot nə qədər peşəkar olsa da onun səməyə qalxmasında onlarla insanın fəaliyyəti var... Bu işdə mühəndis xidmətinin və texniki heyətin əvəzsiz rolu danılmazdır. Bir sözlə, pilot sükən arxasında tək ola bilər, amma ümumilikdə uçuş prosesi komanda işidir. Döyüşlər zamanı onlar fasiləsiz olaraq, gecə və gündüz növbəli şəkildə fəaliyyət göstərərək təyyarələri döyüş uçuşuna hazırlayırdılar. Bir məqamı da vurğulayım ki, reqlamentə uyğun olaraq təmir və bərpa işlərini yerinə

yetirib təyyarənin uçuşa hazırlanması sənəd üzərində maksimum 25 dəqiqəyə nəzərdə tutulub. Lakin döyüş vaxtı texniki və mühəndis heyətinin yüksək peşəkarlığı və əzmkarlığı nəticəsində bu vaxt yeddi dəqiqə kimi rekord bir nəticə ilə yadda qaldı. Bir sözlə, tarixi zəfərimizlə başa çatan haqq savaşımda hərbi hissədə xidmət edən hər kəsin əməyi danılmazdır. Hətta bütün dünyaya aviasiyasında belə bir adət var, təyyarə hərəkətə başlayanda texnik əlini onun qanadına vuraraq onu xeyir-dua ilə yola salır", - deyən polkovnik-leytenant Anar Həsənovla söhbətimizə qoşulan digər pilotları tanıyırdıq.

- Hərbi sənəti çox şərəfli və qürurvericidir, - mayor Amil Bilalov belə dedi. Hərbi olmağa uşaqlıqdan həvəs göstərən pilot hərbi ailəsində dünyaya göz açıb. Bu şərəfli peşəyə də həvəsi hal-hazırda ehtiyatda olan zabit atası Adil Bilalov yaradıb. "Gözümü açandan atamı zabit kimi görmüşəm. Hərbi mundir geyinmək uşaqlıqdan arzum olub, Allaha şükür ki, arzularıma çatdım. Cəmsid Naxçıvanski adına Hərbi Liseyi bitirib, 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində oxudum. Bu şərəfli yolda ən böyük dəstəkçim atam oldu. Onun öyrətdikləri, tövsiyələri və təcrübəsi uğurlu xidmət yolu keçməyimdə böyük kömək oldu. Atam hərbi sənətinin inceliklərini, gözəlliklərini mənə izah edir, anladırı. Onun dediklərini bu gün əyani şəkildə yaşayıram. Fəxr edirəm ki, qalib ordunun zabitiyəm".

...Xalqımız da sizin kimi igidləri ilə fərəhlənir. Sizin qələbənizdən hər kəs ağız dolusu danışıq, ehtiram və sevgilərini hər fürsətdə bildirirlər. İndiki nəsillə yanaşı, gələcək nəsillər də sizin qəhrəmanlığınızla yazdığınız zəfər tarixini əsrlər boyu oxuyacaq, sizinlə fəxr edəcəklər...

Dövlət başçısı tərəfindən "Qarabağ" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunan zabit söhbətinə davam etdi. İlk sərbəst uçuşundan, təyyarənin yerdən qalxdığı an keçirdiyi hisslərdən danışdı. "Həmin

günə qədər mən heç sərnəşin təyyarəsində də uçmamışdım. Təkcə pilot kimi yox, ehtiyatda olan polkovnik-leytenant təcrübəli pilot Telman Əliyev idi. O qalxışı yerinə yetirəndən sonra idarəetməni mənə verdi. Dəstəyi tutub özümə çəkdim və artıq idarəetmə məndə idi. Sevinc, həyəcan, qürur və bunun kimi qarışıq hisslər keçirdim. Həmin anı hansı hisslərlə ifadə edəcəyimi bilmirəm. Düşünün ki, bir toxum əkirsən, illərlə ona qulluq edirsən. Həmin toxum cücərir, böyüyür, budaqlanır, çiçək açır və meyvəsi yetişir. Bu da onun kimidir. İllərlə müəlim və komandir heyətinin, həmçinin özünün çəkdiyi əziyyətlərin sonunda məqsədinə çatırsan. Sərbəst şəkildə səmada qartaltək süzürsən. Bu, çox böyük, ifadəsi çətin olan bir sevincdir. Bundan daha böyük sevinci isə Vətən müharibəsində yaşadığıq. Uğurlu uçuşlarımızla dövlətimizin bizə olan etimadını, inamını doğrultduq. Şükür Allaha ki, bu müqəddəs haqq döyüşü bizə qismət oldu. Biz hər an bu arzuya xidmət edirik - döyüş əmrini gəlsin, düşmənin başına bombalar yağdıraq, onları məhv edək və işğaldan olan torpaqlarımızı azad edək."

Hər bir kişinin namus borcudur Vətənin müdafiəsində durmaq, - deyən Amilin sözləri ilə maraqlı söhbətimizi başa vurduq...

Bayaqdan maraqla diyalogumuza qulaq asan başqa bir pilot söhbətə qoşuldu. O da zəfər tariximizə adını qızıl hərflərlə yazan igidlərimizdendir.

Yerinə yetirdiyi uğurlu döyüş uçuşlarına görə müharibə başa çatdıqdan sonra Prezidentimiz tərəfindən "Qarabağ" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Pilot polkovnik-leytenant Elmır Məmmədov Sabirabad rayonunda anadan olub. 2002-ci ildə Cəmsid Naxçıvanski adına Hərbi Liseyi, 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirərək Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsində xidmətə başlayıb. Təyyarəçilik çox gözəl və maraqlı bir sənətdir, - deyən pilot, bu şərəfli peşəni seçməsinə danışdı. "Atalar sözündə deyildiyi kimi: "İgid oğul dayısına çəker". Dayım hərbiçisi olub. Təyyarəçi şturman ixtisası üzrə təhsilin bitirib, lakin sağlamlığı ilə əlaqədar olaraq təyyarəçilik peşəsinə yiyələnmə bilməyib. İgid oğul dayısına çəker deyiminə həyat yoluma çiraq bilərək, onun yarımçıq qalan arzularını davam etdirməyi qərara aldım. Hərbi liseyde oxuyarkən Ali Hərbi Təyyarəçilik Məktəbində oxuyan yoldaşlarla mütəmadi olaraq görüşüb, söhbət edərdim. Təyyarəçi olmaq arzusu ilə təhsil müddətində sağlamlığıma daim xüsusi diqqət edir, savadlı olmaq üçün daha çox oxuyurdum. Sevinirəm ki, əziyyətlərimin bəhrəsini gördüm, arzuma çatdım və təyyarəçisi oldum. Bu gün isə daha çox qürurlu və sevincliyəm. Mən, ərazi bütövlüyümüzün bərpa olunması ilə başa çatan döyüşlərin iştirakçısı, döyüş uçuşları təcrübəsinə malik pilotam. Bu yolda zəhməti keçən bütün şəxslərə dərin minnətdarlığımı bildirirəm", - deyən təcrübəli zabit ikinci Qarabağ müharibəsinin ilk günündən sonuncu gününə qədər verilən döyüş tapşırıqlarının vaxtında və peşəkarlıqla yerinə yetirildiyini qeyd etdi. Pilot bildirdi ki, Ali Baş Komandanın döyüşlər müddətində həm siyasi, həm də hərbi istiqamətlər üzrə uğurları bütün şəxsi heyətə yüksək ruh verirdi. Hamı çalışırdı ki, yerinə yetirdiyi növbəti döyüş tapşırığında daha dəqiq olsun və düşməni ağır zərbələr endirsin. "Bir təyyarəçi üçün ən unudulmaz gün ilk səməyə qalxdığı gündür. Bizim ən yadda qalan günümüz ilk döyüş uçuşumuzdur. Həmin an illərlə gözlədiyimiz məqam idi. Düşməni zərbə endirmək, onu torpaqlarımızdan qovmaq məqamı idi. Şükürlər olsun ki, bu haqq savaşımda qələbə ilə sonlandı. Ərazi bütövlüyümüz təmin olundu. Qələbəmizin işığına bizimlə yanaşı, dost ölkələr də yığıldı. Azərbaycan gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu şərəfli və müqəddəs yolda şəhid məqamına ucalan həmkarımız, "Vətən Müharibəsi Qəhrəmanı" polkovnik Zaur Nudirəliyev timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların əziz xatirəsi hər zaman bizimlə yaşayır, yaşayacaq da."

...Şəhidlərimizin qanı ilə yazdığı qəhrəmanlıq salnaməsi əsrlər boyu oxunacaq, asılanacaq...

Pilotlarla görüşümüzü xoş təəssüratlarla başa vururuq. 1919-cu ildə yaranan, milli hərbi qurum kimi 1992-ci ildən formalaşmağa başlayan və bu gün Azərbaycanın hava sərhədlərini qətiyyətlə qorumağa qadir olan, səmanın sahiblərinə şərəfli xidmətlərində uğurlar arzulayırdıq.

**Kapitan
Ceyhun CƏFƏRLİ
Baş leytenant
Mahmud MÖHBALİYEV
"Azərbaycan Ordusu"**

Dövrünün söz yazarları deyir ki, Səfəvilər dövründə xalq həm də ordu idi. Döyüşlərdən əvvəl məmləkət boyunca hamı döyüşlərə can atırdı, yəni, əsgərləşirdi. Ordu ki, ordu idi, ordu ilə bir sırada qara niyyətliyə qarşısına əli silah tutanlar da çıxırdı - ürəyində təpər, dizində taqət, gözlərində nur olanlar döyüşəcək ləşkərə qoşulurdu.

Tarix yazanlarla bağlı düşüncələr ovqatdı. Müharibə ovqatı, qələbəyə inam ovqatı. Ötən əsrin sonlarında da, əsrimizin əvvəllərində də tarixə saygılı söz müharibə ovqatından iraq olmayıb. Vətən müharibəsindən əvvəl ön xətdə "Sözün və qılıncın Xətəisi" mövzusunda disput keçirmişdik. Onda belə fikirlərin bəzisini zabitlər, bəzisini əsgərlər səsləndirmişdi. Zabitlərin də, əsgərlərin də düşüncələrini həm döyüşlər ərəfəsində, həm də döyüşlərdə döyüş ruhunun, qələbə ruhunun "dan yeri" adlandırmışdım. Bu adlandırma ürəyimi sevgilərlə, düşüncələrimi dönməz qürurla silələmişdi. Onda Azərbaycan jurnalistikası, Azərbaycan jurnalistikasının təmsalında Azərbaycan ictimaiyyəti qətiyyətlə əmin olmuşdu ki, Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu müharibəni sonlandıracaq, torpaqlarımızı işğaldan azad ediləcək.

On xətdə döyüş növbətçiliyi aparan əsgərlərlə həmişə bu ruhun cazibəsində kəlmələşirdik. Söz sözü çəkirdi, bir mətləb digərinin başlanğıcı olurdu, hər cümlədə, hər xatırlamada - torpaq.

Səngər-torpaqda, daş-səngərdə işğal olunmuş torpaqlarımızdan danışıqca əsgərlərin qaşları çatılırdı. "Özünü müdafiə batalyonunun tərkibində Zəngilanı qoruyanların sırasında atam da olub. Zəngilan işğal olunanda, camaat Arazı keçəndə neçəsi boğulub. İşğal, köçkünlük zəngilanlıların da "gününü göy əs-



giyə düyüb". Sonra mənəvi ağırlar. Mən Zəngilanı görməmişəm. Ali Baş Komandanın əmri ilə başlayacaq döyüşlərdə mən də iştirak etmək, Zəngilanı atamdan, qohum-əqrəbamdan əvvəl görmək istəyirəm. Onların sevgisinə borcudəmi kimi... - o vaxt əsgərlərdən biri belə demişdi.

- Belə söhbətlər, əsgərlərin düşüncələri özü boyda inam kimi jurnalistikanın, deməli,

Tarix yazanlar haqqında yazılan söz də tarixdi



ictimaiyyətin güvəncinə dönmür. Əsgərlərimiz yüksək döyüş əzmiylə, qələbə ruhuyla xidmət edirlər. Bu, əsgər və zabitlərin həm özünə inamıdır, həm də sərkərdəyə, - zabit əsgərin sözünü belə tamamlamışdı. Onda Zəngilanı görməyən zəngilanlı əsgərin təəssüfünə hamımızın təəssüfünə, ortaq təəssüfünə, ortaq ağrıya dönmüşdü.

Vətən müharibəsindən əvvəl ön xətdə səngərlərdə əsgərlərin əhatəsində yaşadığım anlar indi xatirə olsa da, hələ çox uzun illər düşüncələrimdə yaşayacaq. Onda həm öz adımdan, həm də həmkarlarımın adından Azərbaycan əsgərinə xitabən deyirdim ki, şəhidlərimizin əməlinin, istəyinin, məqsədinin davamçısı olmaq sənə mənəvi borcundur. Dövlətə, dövlətçiliyə sədaqətini bu borcu necə yerinə yetirməyin müəyyənləşdirir.

demişdi. Bu ruhu qələbə ruhunun eyni bilmişdim. Jurnalistika da - ictimaiyyət də belə bilmişdi...

Aylar sonra Vətən müharibəsi başladı. Bütün əsgərlərimiz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak etməyi arzulayırdılar.

Müharibədə qəhrəmanlığın mahiyyəti qələbəyə təşnəlikdi, yeni, döyüşçünün qəhrəmanlığı qələbəni tezləşdirməyə təşnəlikdi.

Kəlbəcər istiqamətində gedən döyüşlərdə komandiri leytenant Elvin Şükürlü olan taqım da qətiyyətlə döyüşürdü. Döyüş bir nəfəs dərimi müddətinə səngiyəndə komandir alını ovuşdurub əsgərlərinə baxıb, bayaqki döyüşün gedişini, əsgərlərin yolunu harada, nəyin, necə kəsdiyini gümanlayıb, düşünüb-daşınıb və "Siz qalib gələcəksiniz!" deyib, kimsəyə hiss etdirmədən Mübariz İbrahimovun qəhrəmanlığının mahiyyətini təkrarlamağa - düşmənin ciddi müqavimət göstərən, döyüşçülərimizin qələbə yolunda maneə olan mövqeyinə gedib. Güman ki, şəraitə görə atışmağa imkanı olmayıb. Dörd düşmənlə əlbəyaxa döyüşüb, dördünü də öldürüb. Düşmənin səngərində şəhid olub. Əsgərlərimiz döyüşü onun ruhu ilə davam etdirib...

Azərbaycan jurnalistikası bu qəhrəmanlığın da carçısı oldu.

Elvinlə qardaşı İlkin Vətən müharibəsinə eyni gündə getmişdilər. Atalarını neçə il əvvəl, analarını ötən il itirən cavanları döyüşə nənələri uğurlamışdı. Dədə kəlamlarının işığında uğurlamışdı: döyüş ruhu Tanrının bəndəyə lütfüdü. Onda göz yaşları ürəyini islatmışdı nənənin. Baxışlarını hamıdan, nəvələrindən də gizlədə bilmişdi. "Ulu babalarınız döyüşüb, dədələriniz döyüşüb. Atanız Birinci Qarabağ

müharibəsində ağır yaralanmışdı. Döyüşə gedirsiniz. Onların ruhunu incitməyin, a bala..." - demişdi. İkisi də nənələrinin ağışına sığınmışdı. Nənə nəvələrinin saçlarını ox-



şamışdı...

Elvin Suqovuşan istiqamətində gedən döyüşdə yaralandı. Füzuli hospitalında müalicə olundu. "Müalicə müddətində gündə neçə dəfə ölüb-dirildim. Yaram ağır olsa bilərədim ki, döyüşməyim mümkün deyil. Bu yara ilə döyüşə bilərədim. Özümü də qınadım ki, gerek yaralandığımı gizlədəydim. Əslində, buna cəhd göstərmişdim. Həkim gülümsünmüşdü, "Sən ruhda döyüşçünün palatada sıxıntı çəkməsi günahdı, tam müalicə olunmamış döyüşçünün hospitaldan tərxis edilməsi - cinayət. İki gün də döz..." Elvin müalicədən sonra döyüşü davam etdirmişdi; Vətən müharibəsində qazanılan qələbə taleləri vətənləşdirən qələbə oldu...

Şuşa istiqamətində döyüşürdülər. Bir azdan döyüş əmri veriləcəkdi, döyüşqabağı "nəfəs dəridilər". Qəflətən baxışları qoşalaşdı. Təsəffüföldümü, Tanrının ömür töhfəydimi, qardaş nigarənçili-

ğından qurtuluş lütfüydümü - Elvinin qolları İlkinin, İlkinin qolları Elvinin küreyində çarpazlaşdı. Döyüşqabağı belə kövrək, kövrək olduğu qədər də düşündürücü görüş döyüşçülərin qələbə ruhunu kükrətdi. Zabit gözdolusu ikisinə də baxdı, "Bu gözəlilməz görüş, gözəlilməz görüşün yaratdığı ruh qələbə ruhudu. Sizi döyüşə qələbə ruhu uğurlayır!", - dedi.

Hamısı döyüş əmrinin bir nəfəs dərimi də olsa tez verilməsini arzulayırdı. Bu gözəl, duyğusal görüşün ruhuyla döyüşəcəkdilər; Azərbaycan jurnalistikası bu gözəl, duyğusal görüşün ruhunda görmüşdü Zəfərin döyüşlərindən süzlüb gələn işığını...

Xocavənd rayonunda bir yüksəkliyin ermənilərdən təmizlənməsi əmri verilmişdi. Əmri iki qrup yerinə yetirəcəkdi. Döyüşçülərimiz hücumla yüksəkliyə çatmalıydılar. Qarşı tərəfə əl qumbaraları atır, düşmən qumbara qəlpələrindən qorunduğu müddətdə irəliləyir, yenidən qumbara atırdılar. Atılan qumbaraların hamısı eyni vaxtda partlamadığına görə bəzən bir qumbara atışından sonra heç üç-dörd metr də irəliləmək olmurdu.

Düşmən döyüşçülərimizin güllə məsafəsində olduğunu dərk edəndə çaşdı, çaşqınlıqla atışa-atışa geri çəkilmək istədi. 30-40 dəqiqə çəkən döyüşdə səkkiz düşmən öldürüldü, qalanları (təxminən 50-60 nəfər) qaça bildi...

Vətən müharibəsindən sonra yaşanan coşğunun sözlə təsviri jurnalistikanın

Azərbaycan əsgərinə sevgisinin "Ruhani"si oldu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunda olanda dedi ki, kəlmələr bu fikirlərin məntiqi davamıdır: "Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpə edəcəyik". Dövlət başçısı Ağdamda bu fikirləri ictimaiyyətə daha əhatəli çatdırdı. Belə fikirlərin işığında dünya ictimaiyyəti inandı ki, ermənilər uçurub-dağıtdığı, deməyə adamın dili də gəlmir, xarabalığa çevirdiyi şəhərlər, kəndlər ev-ev, bina-bina dikəldiləcək, yenidən qurulacaq. Sözün əsgəri olan jurnalistika da bu missiyanı yerinə yetirənlərin sırasında olacaq - sözü ilə...

Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"

Şəhid mayor Emin Süleymanovun xatirəsi yad edilib

Qırx dörd günlük Vətən müharibəsində Murovdağdan Laçın dəhlizində döyüşərək şəhadətə qovuşan Emin Süleymanovun doğum günündə xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaxınları, doğmaları, Vətən müharibəsinin qaziləri, həmçinin döyüş yoldaşları şəhidin məzarını ziyarət edərək onun döyüş yolundan, qəhrəmanlığından danışdılar. Həmçinin Eminin adını daşıyan sinif otağına da baxış keçirilib. Bildirilib ki, Azərbaycan tarixinin ən şanlı səhifəsində

alan şagirdlərimiz mehaz Emin və onun kimi igidlərimizin qəhrəmanlığını mənimsəyəcək, gələcəkdə Vətənə, dövlətə, xalqa layiq yetişəcəklər.

Qeyd edək ki, Emin Süleymanov 1977-ci il iyulun 21-də İmişli rayonunun Xubyarlı kəndində dünyaya göz açıb. Ömrünün yeniyetmə çağlarında erməni faşizminin şahidi olan Emin gələcəyin hərbcisi olmağa qərar verib. Hərbi məktəbə daxil olan Emin daha sonra akademiya təhsilini davam etdirib. O, hərbi təhsili və döyüş taktikalarını peşəkarcasına



ucalan Emin divizion komandiri olub. Hələ Aprel döyüşlərində Emin və tabeçiliyində olan topçular erməni təxribatının qarşısının alınmasında şücaəti ilə seçilib. Emin Süleymanov xidməti dövründə fərqləndiyinə görə bir neçə medal və fəxri fərmanlarla təltif edilib. Vətən müharibəsi başlayan gündən Emin komandanlıq etdiyi divizionla düşmən mövqelərini dəqiq atəşlərlə məhv etməyə başlayıb. İlk döyüş yolu Murovdağ istiqamətindən başlayan Emin Süleymanov və topçuları daha sonra Füzuli, Cəbrayıl, Xocavənd rayonları uğrunda gedən döyüşlərdə fəal iştirak ediblər. Tuğ kəndinin

alınmasında Emin və tabeçiliyində olan artilleriyaçılar xüsusi fəallıq göstəriblər. 42 gün döyüşən Emin və topçuları dəqiq koordinatlarla hədəfə aldıqları düşmən strateji mövqelərini, bir çox texnikasını və xeyli sayda canlı qüvvəsini məhv ediblər. Noyabrın 7-də Laçın dəhlizi istiqamətində gedən gərgin döyüşlər zamanı Emin Süleymanov qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, şəhid mayor Emin Süleymanov ölmündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Xəbərlər: hadisələr, faktlar

Türkiyənin Rizə bölgəsi yenidən sel və daşqınlarla üz-üzə qalıb

İyulun 22-də Türkiyənin Rizə şəhərində baş vermiş sel və daşqınlar bir sıra yaşayış məskənlərində və tarlalarda böyük fəsadlara yol açıb.



Təbii fəlakət nəticəsində Çamlıhəmşin, Ardeşən və Fındıklı rayonlarında çaylar məcradan çıxıb. Dərələrdə yaranan böyük daşqınlar əhalidə təşviş yaradıb.

Daxili işlər naziri Süleyman Soylu su anbarlarının partlaması ilə bağlı şayiələri təkzib edib.

Qeyd edək ki, iyul ayı boyunca Anadolu-da bir sıra ağır sel və daşqın hadisəsi baş verib. Ən çox zərər çəkən bölgə isə Rizədir. İyulun 16-dan başlayan güclü yağış və fırtınalı hava səbəbindən 6 nəfər ölüb, iki nəfər itkin düşüb. Təbii fəlakət nəticəsində 47 bina tamamilə dağılıb, 99 binada ciddi zədə və qəza halı aşkarlanıb, 41 avtomobil yararsız vəziyyətə düşüb.

Tacikistan-Əfqanıstan sərhədinin 80 faizinə "Taliban" nəzarət edir



Əfqanıstanın Tacikistanla sərhədinin 80 faizinə "Taliban" hərəkatı nəzarət edir.

Bu barədə Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsində olan mənbə məlumat verib.

"Taliblərin Tacikistanla sərhədin bütün perimetrinə nəzarət etmələrinə dair məlumatlar həqiqəti əks etdirmir. Onlar hazırda Tacikistanla sərhədin yalnız 80 faizinə nəzarət edə bilər", - deyə mənbə bildirib.

Qeyd edək ki, 2020-ci ildə "Taliban" hərəkatı və Birləşmiş Ştatlar 18 ildən artıq davam edən müharibədən sonra Dohada ilk sülh müqaviləsi imzalayıb. Sazişin şərtlərinə əsasən, xarici ölkə qoşunları 14 ay ərzində ölkəni tərk etməlidir. Həmin ilin sentyabrında Qətərin paytaxtında Əfqanıstan hökuməti ilə "Taliban" arasında başlayan sülh danışıqları isə heç bir nəticə verməyib.

ABŞ və müttəfiqlərinin qoşunlarını Əfqanıstandan çıxarması fonunda aktivləşən "Taliban" hərəkatı ölkənin nəzarətini ələ keçirmək üçün irimiqyaslı hücum əməliyyatlarına başlayıb.

Pentaqon: ABŞ öz qoşunlarının 95 faizini Əfqanıstandan çıxarılıb

ABŞ qoşunlarının Əfqanıstan ərazisindən çıxarılması prosesi praktik olaraq başa çatdırılıb. Kabilin hüdudlarından kənardakı bütün hərbi bazalar tərk edilmişdir.



Bu barədə iyulun 21-də keçirilən brifinqdə ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri general Mark Milli jurnalistlərə bildirib. Onun sözlərinə görə, üç aydan da az vaxtda qoşunların 95 faizinin çıxarılmasına nail olunub. Bundan başqa, Kabil-dən kənar yerləşən bütün hərbi bazalar Əfqanıstan Müdafiə Nazirliyinə və təhlükəsizlik qüvvələrinə təhvil verilib.

ABŞ və NATO qoşunlarının rəsmi çıxarılması prosesinə mayın 1-də başlayıb. Həmin vaxtdək Əfqanıstanda 3500 Amerika hərbi qulluqçusu və NATO-nun 7000 əsgəri qalmışdı. Əməliyyatların pik vaxtında isə ABŞ və müttəfiqlərinin bu ölkədəki hərbcilərinin sayı 150 mindən çox idi.

AZƏRTAC-ın materialları əsasında

Ovqat

Ən gözəl qafiyə

Adət-ənənələr zaman-zaman müəyyən formada, müəyyən formatda yeniləşə-yeniləşə, təzə məzmunla zənginləşə-zənginləşə yaşadıdır. Yaşadılan ənənələr xalqın güzəranında əbədiləşir. Bu, ruhun qüdrətidir... Ruh yaşayır və yaşadır...

Min illər əvvəl boy boylayan, soy soylayan Dədə Qorqud el-oba adına qəhrəmanlıq göstərən igidlərə ad verərdi, "Adını mən verdim, taleyini Tanrı versin" deyərdi. Zaman yaşadı, oğuzların bu adəti zamanla yaşadı oldu. Dədə Qorqudun ad verdiyi oğullar torpağı qorudu. Vətən kəlməsinin müqəddəsliyi yüz-yüz illərə göz muncuğu oldu. Bilənlər bildirdi ki, dağlar fəlakətdən, mərdlik xəyanətdən, sevgi heyrdən, qılınc davadan qocadı. Ona görə dünya arşını əylənə kimi dağları seçdi, mərdliyi seçdi, sevgini seçdi, qılıncı seçdi - yaşadı. Xalqımız xalq kimi bu fəzilətlərlə formalaşdı. Dədə Qorqud öyüdüncə on illəri yüz illər elədi, adətlər, ənənələr yaşadı...

Sarvan Əli oğlu Mirzəyev 1995-ci ildə Yardımlının Zevin kəndində anadan olmuşdu. Həqiqi hərbi xidmətdən sonra ata-anasının xeyir-duasıyla yenidən hərbi xidmətə qayıtmışdı. Xüsusi təyinatlılar qrupunun tərkibində kəşfiyyatçı-istehkamçı kimi xidmət edirdi.

Dünyanın nizamını pozan da müharibədi, pozulmuşları nizamı düzən

də... Vətən müharibəsi başladı.

İşğalçıları torpaqlarımızdan kürümək üçün oğullar müsəlləhləşdi...

Sarvan Əli oğlu Mirzəyev də döyüşənlərin sırasındaydı. Öndə döyüşənlərin arasında. Arxadan gələn qüvvələrin təhlükəsiz hərəkatı üçün sahələrin minalardan təmizlənməsində, keçidlərin açılmasında o da iştirak edirdi, düşmənin əvvəlcədən yaratdığı maneələrlə də "döyüşürdü". Vətənə sevgisinin işığında nəzəri bilikliyinə, bacarığına, diqqətçilliyinə güvənərək döyüşürdü. Müharibədə mövqə döyüşlərində qələbələr belə zəmin hazırlanırdı...

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sarvan Mirzəyev Şuşa yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu. Biləsuvarada dəfn edildi. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olundu.

Şəhidliyindən az sonra bir qızı gəldi dünyaya. Ailə, ailənin ağsaqqalı Sar-



vanın dəfnindən tanıdığı, səmimiyyətini gördüyü, duyumuna bələd olduğu Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdcüsü polkovnik Abdulla Qurbanıyev zəng etdi. Müdafiə Nazirliyinə sayğı kimi. Görəsən, o anlarda kövrəklikmi sevinci üstələmişdi, sevinci kövrəkliyi? Görəsən, Abdulla Qurbanıyev şəhid atasının qəhərini üstələyən sevincin rəngini duyandı mı?..

- Adını nə qoydunuz?, - soruşub.

- Bunu nə sən unuda qasın, nə Gəncədə Ələkbərovlar ailəsi, nə də ictimaiyyət. Neçə illərdi Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Ömər Ələkbərovun övladı olmurdu. Onun üçüm övladı oldu. Ailəyə Müdafiə Nazirliyi adından gözyaşındığını da sən vermişdin, körpələrin adlarını da. Həm də hamının ürəyincə olan adlar vermişdin: Mübariz, Çingiz, Zəhra. Bu üç ad Gəncənin göylərinə sükranlıq kimi yayılmışdı. Sarvanın dəfn günü belə əhd eləmişdim. Mənim nəvəmin də adını sən qoyacaqsan, qardaş. Atasını dö-

yüşlərə uğurladığın körpənin adını sən qoyacaqsan. Şəhid oğlunun nişanəsinə ad ver...

Abdulla Qurbanıyev kövrəkliyini? Söz sərrafı olsa da, o anlarda dünənli olmuşların sıxıntısından sıyrılan düşüncələri bu günün, bu gündən sonrakı olacaqların işığına sığınmışdı. Adları sonulaya-sonulaya handan-hana kövrəkliklə, "Sarvan" - deyib. "Körpənin adını Sarvan" qoyun. Şəhid atasını adıyla qoşa yaşatsın. Taleyini Tanrı-mız versin...". Kövrəkliklə deyib, sevincə deyib. Onun kövrəlməsinə kövrəlmə, sevincinə sevincin Əli kişi birçə dəfə "Ay oğul!" - deyib. Sarvanı müraciətiydi, Abdullayamı? Halal müraciətiydi, zaman anlamında dünənleri səbahlara bağlayan müraciətiydi...

Azərbaycan Ordusuna, Azərbaycan Ordusunun polkovnikinə bu sayğı Dədə Qorquduğa sədaqətin nişanəsidir: şəhidin nişanəsinə Dədə Qorquduğun yaşarılığının nişanəsi... Nə gözəl qafiyədi!

Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"



Tibb xidməti

"Əsgərlərimizə böyük sevgilərlə qayğı göstəririk"

Vətən qarşısındakı xidməti vəzifələrini şərəflə yerinə yetirən zabıt və əsgərlərimizə tibbi xidmət göstərmək həyatının mənasıdır, - deyər hərbi hissənin tibb məntəqəsində çalışan Gülmüş Hacıyeva söhbətə başladı. - Hərbçilərimizə böyük sevgi ilə qulluq edirəm. Onlar torpaqlarımızın müdafiəçiləri, keşikçiləridir. Mən müharibə veteranıyam. Birinci Qarabağ müharibəsi başlayan vaxtlarda hospitalda tibb bacısı kimi çalışmağa başladım. Üzərimə düşən tapşırıqların öhdəsindən bacarıqla gəldim. Onlarla zabıt və əsgərin yaralarına mülhəm qoydum. Aradan illər keçsə də, mən ön xətdə yerləşən hospitalda çalışdığıma görə qürur hissələri keçirirəm. Fikirlişirəm ki, Vətənimizin dar günündə mən də bir vətəndaş, bir tibb bacısı kimi əlimdən gələni etmişəm. Bu gün də iş başındayam. Hərbi hissənin tibb məntəqəsində çalışıram. Yenə də yurdumuzun müdafiəçilərinin sağlamlığının keşiyində dayanıram. Təminatımız yüksək səviyyədədir. Tələb olunan dava-dərman və tibbi ləvazimatlarla vaxtılı-vaxtında təmin olunuruq. Çox şükürlər olsun ki, Vətən müharibəsində ordumuz qalib gəldi. Zabıt və əsgərlərimizin hüneri və qəhrəmanlığı sayəsində iyirmi səkkiz il yağlıların tapdağında qalmış ərazilərimiz işğaldan azad olundu. Urəyim, qəlbim qürurla doldu. Bu zəfərə görə xalqımızın orduya sevgi və məhəbbəti daha da artdı.



İkinci Qarabağ müharibəsində qələbənin qazanılmasında bizim də hərbi hissənin şəxsi heyətinin əməyi oldu. Ölkəmizin hava məkanını düşməndən qoruduq. Bacarıqlı zabıt və əsgərlərimiz yağlıların təyyarələrini, pilotsuz uçuş aparatlarını məhv etdilər. Bu gün də hərbi xidmətimizin sağlamlıqlarının keşiyində dayanmaqdan qürur duyuruq. Qazanın əzəmətinə görə həmişə onlara minnətdar olacağıq. Bu minnətdarlığı təkəcə tibb işçilərinin deyil, həm də ictimaiyyətin minnətdarlığı bilirəm. Vətən müharibəsində də, Vətən müharibəsindən sonra da bu minnətdarlığımızı ömürlərə hopub...

Tibb bacısı Afət Kərimova da hərbi xidmətimizin ünvanına iftixar dolu xoş sözlər dedi: - On beş ildən çoxdur bu hərbi hissədə çalışıram. Zabıt və əsgərlərə tibbi xidmət göstərdiyimə görə yaşadığım ömrü çox mənalı hesab edirəm. Hərbçiyə diqqət və qayğı göstərmək xoşbəxtlikdir. Mən xoşbəxtəm! Söhbətimiz başa çatandan sonra tibb bacıları əsgərin ayağındakı sarğıni dəyişdilər. Əsgər İzzət Rüstəmov tibb bacılarının ünvanına səmimiyyətlə dedi: - Yenətməliyimizdə də, çağırışçı olanda da hərbi xidmətə başlayacağımız günü arzulamışıq. Qonşula-

rimızın hərbi xidmətdən söhbətlərini maraqla dinləyirdik. Bu, hər birimizi hərbi xidmətə hazırlıyırdı. İndi hərbi xidmətdəyik. Bəzən bu və ya digər səbəbdən səhhətimizdə dəyişikliklər də olur. Onda tibb işçilərinə müraciət edirik. Məntəqədə çalışan tibb işçiləri zabıt və əsgərlərə daim qayğı ilə yanaşırlar. Biz onların xidmətindən çox razıyıq. Hərbi hissənin geniş həyətinə axanda tibb məntəqəsində gördüklərimiz, eşitdiklərimiz üzümüzə təbəssümə dönmüşdü. Xoş anlar, xoş dəqiqələr yaşadıq.

Vahid MƏHƏRRƏMOV
"Azərbaycan Ordusu"

İdman

UEFA Konfrans Liqası: "Qarabağ" - "Aşdod" matçında qapılara qol vurulmayıb

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində qarşılaşan "Qarabağ" (Azərbaycan) - "Aşdod" (İsraill) matçı başa çatıb.



Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma gərgin hücumlarla yadda qalıb.

Ukraynalı hakim Sergey Boykonun idarə etdiyi oyunda qapılara qol vurulmayıb - 0:0. Görüşün 83-cü dəqiqəsində "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev qırmızı vərəqə alaraq komandasını meydana azlıqda qoyub.

Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Patrik Andrade, Abdullah Zuber, Xayme Romero, Filip Ozobiç, Toral Bayramov, Abbas Hüseynov, Ramil Şeydayev və Kevin Medina yer alıblar.

"Aşdod"un heyətində isə Yoav Jafari, Gil Kohen, Nenad Cvetkoviç, Abu Akal, Lior Einbrom, Montari Kamaheni, Tom Ben Zaken, Martin Raynov, David Roi Nyenque, Yakov Brihon və Oz Bilevi meydana çıxıblar.

Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra İsraildə təşkil olunacaq.

Eltac Səfərlı beynəlxalq turnirdə liderliyini davam etdirir



Serbiyada keçirilən beynəlxalq turnirdə Azərbaycan şahmatçısı Eltac Səfərlı uğurlu çıxışını davam etdirir.

Şahmatçımız 7 turdan sonra 5,5 xalla turnir cədvəlində liderdir. Ermənistanlı Emin Ohanyan (4,5 xal) və fransalı Thal Abergel (4 xal) sonrakı iki pillədə qərarlaşıblar.

İsveçrə sistemi üzrə keçirilən yarı 9 turdan ibarətdir.

"Keşlə" komandası Konfrans Liqasında birinci oyununda səfərdə "Soçi" klubuna məğlub olub

Futbol üzrə Azərbaycan Kubokunun sonuncu qalibi "Keşlə" komandası iyulun 22-də UEFA Konfrans Liqasında birinci oyununu keçirib.




Paytaxt təmsilçisi ikinci təsnifat mərhələsinin birinci oyununda Rusiyada "Soçi" klubu ilə qarşılaşıb. "Fişt" stadionunda keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Soçi təmsilçisinin heyətində Rodriqo (10), Kristian Noboa (67, p) və Maksim Barsov (81) fərqləniblər.

Komandalar arasında cavab görüşü iyulun 29-da Bakıda keçiriləcək.

"Tokio-2020": Ruslan Lunyov mübarizəyə qoşulub

Tokioda Azərbaycan idmançılarının da iştirak etdiyi Yay Olimpiya Oyunları davam edir.



AZƏRTAC xəbər verir ki, Azərbaycanın daha bir idmançısı mübarizəyə qoşulub. Belə ki, təmsilçimiz Ruslan Lunyov pnevmatik tapançadan 10 metr məsafəyə atəşçmə yarışlarında iştirak edir.

Qeyd edək ki, R. Lunyov "Rio-2016"da debüt edib və 10 metr məsafə üzrə atəşçmə yarışlarında 15-ci pillədə qərarlaşıb.

AZƏRTAC-in materialları əsasında



Hərbi texnikalar, silahlar

İsrail ordusunun pilotsuz uçuş aparatları

rından xüsusi bölmələr də istifadə edir. Artilleriya hissələri pilotsuzlardan əsas vasitə kimi hədəfləri aşkar etmək üçün istifadə edir. Orduda daha geniş yayılan Bird-Eye və IAI seriyasından olan pilotsuz uçuş aparatlarının çəkisi 1,3 kiloqramdan 8,5 kiloqrama qədərdir və bu aparatlar operatorundan 10 kilometr aralıda kəşfiyyat aparmaya IAI Ghost kimi nümunələr də daxil edilir. İsrail müasir barraj (hava maneələri) döyüş sursatı konsepsiyasını formalaşdırıb və həyata keçirib. Quru qoşunlarının silahlanmasında bu sinifdən olan bir neçə kompleks mövcuddur. IAI şirkəti çəkisi 135 kiloqram, döyüş hissəsi 32 kiloqram olan Harpy pilotsuz uçuş aparatı yaradıb. Bu pilotsuz uçuş aparatı 500 kilometrə qədər uçuş qadirdir. Daha müasiri isə

Harop pilotsuz uçuş aparatı sayılır. Harop yüngüldür və 23 kiloqramlıq döyüş hissəsini daşıya bilir. Onun uçuş uzaqlığı 1000 kilometrə qədərdir.

Uvision şirkəti tərəfindən Hero nəslindən olan yüngül çəkili yeddi döyüş sursatı hazırlanıb. Xüsusiyyətlərinə görə, onlar daha iri olan Harpy və Haropu üstələyir. Hero-30 pilotsuz uçuş aparatının çəkisi 3 kq, uçuş uzaqlığı isə 40 kilometrə qədərdir. Bu nəsləndən olan Hero-900 havada 7 saata qədər qala bilir. Eyni zamanda, 20 kiloqramlıq döyüş başlığını daşımağa, operatorundan 250 kilometrlik radiusda keşik çəkməyə qadirdir. Bu tip uçuş aparatlarından bəziləri istismara qəbul edilib. İsrailin quru qoşunlarında orta və ağır pilotsuz uçuş aparatları yoxdur və oxşar sistemlərin istismarı məhduddur. Orta və ağır sinifə

aid olan Hermes 90450900 pilotsuzlarının uçuş çəkisi 115 kiloqramdan 1100 kiloqrama qədərdir və 25-350 kiloqrama qədər yük daşımağa qadirdir. Uçuşu uzun müddət davam etdirə bilir. Pilotsuz uçuş aparatı optik və radiotexniki kəşfiyyatın aparılması, siqnalların retranslyasiyası üçün istifadə olunur.

Silahlanmaya bir neçə ağır IAI Heron pilotsuz uçuş aparatı da daxil edilib. Onun çəkisi 1,15 tondur və 250 kiloqrama qədər yük daşıya bilir. Aparat 50-52 saata qədər uçuş həyata keçirmək imkanına malikdir. İsrail HHQ-nin ən iri və ağır pilotsuz uçuş aparatı IAI Eitan Heron TR aparatıdır. Onun qanadlarının açılması 25 metr və uçuş çəkisi 5,4 tondur, faydalı yükü 1-2 ton təşkil edir. Eitan aparatının sürəti saatda 400 kilometrə qədərdir. Bu uçuş aparatı kəşfiyyat və hücum tapşırıqlarını yerinə yetirməyə qadirdir.

Hazırladı:
Svetlana YUSUBOVA
"Azərbaycan Ordusu"

Baş redaktor
vəzifəsini icra edən
kapitan
Məhəmməd NƏSİRLİ

Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktorun müavini: (012) 510-64-27;
Məsul katib: (012) 510-71-98;
Məktublar şöbəsi: (012) 510-64-28.

Ünvanımız

Bakı şəhəri, akademik
Şofaət Mehdiyev küçəsi 144,
"Qızıl Şorq" hərbi şəhəri

Növbətçi

Rəşid HÜSEYNOV

Qəzetin hesabı

Nərimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

Qəzet həftədə iki dəfə (III-VI günlər) nəşr olunur.
"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində
sahifələndirilib "Hərbi Nəşriyyat"ın mətbəhsində hazırlanmış
diapozitivlərdən çap olunur. Əlyazmalarla rəy verilmir,
təqdim edilən yazılar müəlliflə qaytarılır.
Qəzeti mod.gov.az saytıdan oxuya bilərsiniz.

Lisensiyası № 361

Sifariş № 361

Nüsxə 3959